

Qeyri-səlis idarəetmə sistemlərində qaydalar bazasının spesifikliyinin yoxlanılması

N.E. Adilova

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Açar sözlər: qeyri-səlis idarəetmə sistemi, qaydalar bazası, spesifikasiq.

e-mail: adilovanigarr@gmail.com

Проверка специфичности базы правил в нечетких системах управления

Н.Е. Адилова

Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: нечеткие системы управления, база правил, специфичность.

В статье рассматривается метод оценки специфичности базы правил, входящей в нечеткую систему управления. С приобретением ценности специфичности появляется возможность определения точности базы правил в нечеткой системе управления. Также данная ценность позволяет пользоваться базой правил при принятии решений и приобретении знаний.

Qeyri-səlis qaydalar bazası sistem və obyektlərin təyin olunmasında, modelləşdirme məsəllələrində geniş tətbiq edilir. Bu tip qaydalardan şərti halların müəyyənləşdirilməsində istifadə olunur. Hər bir qaydanı yaradarkən onun qeyri-səlis məntiqdən təşkil olunmuş giriş və çıxışı formalşdırılır. Sada hal üçün agar qayda bir giriş və çıxışdan ibarətdirsə, bu zaman şərti (If-then tipli) qaydanın strukturu aşağıdakı kimi olacaqdır:

əgər $x \in A$ onda $y \in B$,
burada x – qeyri-səlis məntiqdən təşkil olunmuş qaydanın giriş, y çıxışı, A və B isə qaydalar bazası üçün müəyyən olunmuş linqvistik şayərdir [1].

Mürəkkəb hal üçün, yəni idarəetmə sisteminə daxil olmuş qaydalar bazası bir neçə giriş və çıxışdan ibarətdirsə, o zaman qaydanın strukturu aşağıdakı kimi təyin edilir:

əgər $x_1 \in A_1, x_2 \in A_2, \dots, x_n \in A_n$,
onda $y_1 \in B_1, y_2 \in B_2, \dots, y_m \in B_m$,
burada A_i və B_i informasiya granuluları – zərrəcikləridir. Yəni mürəkkəb hal üçün informasiya sistemi bir neçə haldə daxil ola bilər.

Qeyd etdiyimiz kimi sadə, bir giriş və çıxışlı hal üçün qeyri-səlis idarəetmə sisteminə daxil olan yeddi qayda bazası vardır.

1. Əgər x ə (x) mənfi və böyüküdürse (NB), onda idarəedici təsir (u) böyük olacaq (NB).

2. Əgər x mənfi və orta səviyyədərsə (NM), onda u orta səviyyədə olacaq (NM).

3. Əgər x mənfi və kiçikdirse (NS), onda u kiçik olacaq (NS).

4. Əgər x sıfırdırsa (ZE), onda u sıfır olacaq (ZE).

Peculiarity verification of rule base in Fuzzy management systems

N.E. Adilova

Azerbaijan State Oil and Industry University

Keywords: Fuzzy management systems, rule base, peculiarity.

The paper reviews the method of peculiarity estimation of rule base included in the Fuzzy management system. While the specificity gains the value, a possibility of definition of rule base accuracy in the fuzzy management system appears. Moreover, this value allows using rule base in decision-making and knowledge acquisition.

malaşdırılaraq, matrisin spesifiklik dərəcəsi tayin olunmuşdur. Giriş dəyişənlərinə müyyəyen dəyişliklə edilmişkələ spesifiklik dərəcəsi matrisin həm giriş, həm də çıxış üçün artırılmışdır.

$$Sp(x) = 0.561667$$

$$Sp(u) = 0.354738$$


Beləliklə, idarəetmə sisteminə daxil olmuş qaydalar bazası əsasında münasibət matrisi for-

5. Əgər x müsbət və böyükdürsə (PB), onda u böyük olacaq (PB).

6. Əgər x müsbət və orta səviyyəlidirsə (PM), onda u orta səviyyəyədə olacaq (PM).

7. Əgər x müsbət və kiçikdirsə (PS), onda u kiçik olacaq (PS).

Qaydalar bazasındaki müvafiq xətalar və idarəetçi təsir arasındaki mənsubiyyət dərəcəsinin qrafik təsviri şəkildə göstərilir.



Xata və idarəetçi təsir arasındaki mənsubiyyət dərəcəsinin təsviri

Qeyri-solis qaydalar bazasının spesifikliyi biliklərə asaslanan mövcud qaydalar əsasında yekun informasiya dərəcəsinini tayin edir. Spesifiklik dərəcəsi aşağı olduqca qaydalardakı giriş dəyişənləri daha çox dekompozisiyyaya (parçalanma) meylli olur, yüksək olduqda isə informasiyanın parçalanma hali daha az müşahidə edilir. Qaydalar bazasında spesifikliyi ölçmək üçün aşağıdakı düsturdan istifadə olunur:

$$Sp(A) = \int_0^{hgt(A)} \frac{1}{|A^u|} du, \quad (1)$$

burada $Sp(A)$ – A çoxluğuna üçün spesifiklik dəyərini tayin edir. $|A^u|$ çoxluğun kardinallığı, μ – A çoxluğuna üçün tayin olunmuş kəsiklərdir [2, 3].

Məqalədə qeyri-solis qaydalar bazası üçün spesifikliyi ölçülməsi və daha da yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

Aşağıda idarəetmə sistemi üçün cari giriş və çıkış dəyişənlərinin spesifiklik dərəcəsinin tayin edilməsi verilir. Bu cür dəyişənlər yuxarıda qeyd olunduğu kimi linqvistik dəyərlər adlandırılmalıdır.

İdarəetmə sistemindeki qaydalar bazası əsasında mənsubiyyət funksiyalarından istifadə edilməkələ spesifiklik dərəcəsi tayin edilmişdir [4].

0.5	1	0.92	0.67	0.5	0.37	0.26	0.2
1	0.73	0.73	0.67	0.5	0.37	0.26	0.2
0.65	0.34	0.34	0.34	0.34	0.34	0.26	0.2
0.5	0.2	0.2	0.2	0.2	0.2	0.2	0.2
0.3	0.13	0.13	0.13	0.13	0.13	0.13	0.13
0.15	0.08	0.08	0.08	0.08	0.08	0.08	0.08
0.1	0.06	0.06	0.06	0.06	0.06	0.06	0.06

Burada her bir sütun elementləri üçün aşağıdakı düstur nəzərə alınmaqla çıkış dəyərləri formalaşdırılır:

$$\mu_u = \max_e \min [\mu_L(e_{\beta e}), \mu_R(u, e)]. \quad (2)$$

Belsliklə, qaydalar matrisinin har bir elementinin giriş dəyişənlərinə nəzərən minimum elementler tapıldıqdan sonra sütun üzrə maksimum qiymətlərlərə əsasən yekun münasibət matrisi aşağıdakı kimi olacaqdır.

0.5	1	0.92	0.67	0.5	0.37	0.26	0.2
1	0.73	0.73	0.67	0.5	0.37	0.26	0.2
0.65	0.34	0.34	0.34	0.34	0.34	0.26	0.2
0.5	0.2	0.2	0.2	0.2	0.2	0.2	0.2
0.3	0.13	0.13	0.13	0.13	0.13	0.13	0.13
0.15	0.08	0.08	0.08	0.08	0.08	0.08	0.08
0.1	0.06	0.06	0.06	0.06	0.06	0.06	0.06
0.73	0.73	0.67	0.5	0.37	0.26	0.2	0.2

Münasibət matrisinin spesifikliyini hesablaşma üçün çıkış dəyişənlərini çoxluq şəklində qeyd edərək, (1) düsturuna əsasən çoxluğun spesifiklik dərəcəsi təpildir.

$$\{0.2, 0.26, 0.37, 0.5, 0.67, 0.73, 0.73, \\ \{0.1, 0.15, 0.3, 0.5, 0.5, 0.65, 1\}.$$

Bu zaman münasibət matrisinin giriş və çıkış dəyişənləri üçün spesifiklik dərəcəsi (1) düsturundan istifadə etməklə aşağıdakı kimi olacaqdır:

$$Sp(x)=0.527619$$

$$Sp(u)=0.179738.$$

Qaydaların spesifiklik dərəcəsi tayin olunduqdan sonra idarəetmə sisteminə girişinə aşağıdakı müxtəlif dəyərləri verməklə spesifiklik dərəcəsinə təsir göstərmək mümkündür.

1	1	0.92	0.67	0.5	0.37	0.26	0.2
0.5	0.73	0.73	0.67	0.5	0.37	0.26	0.2
0.1	0.34	0.34	0.34	0.34	0.34	0.26	0.2
0	0.2	0.2	0.2	0.2	0.2	0.2	0.2
0.65	0.13	0.13	0.13	0.13	0.13	0.13	0.13
0.3	0.08	0.08	0.08	0.08	0.08	0.08	0.08
0	0.06	0.06	0.06	0.06	0.06	0.06	0.06
1	0.92	0.67	0.5	0.37	0.26	0.2	0.2

Ədəbiyyat siyahısı

1. Aliev R.A. Uncertain computation based on decision theory. World Scientific Publishing, Singapore, 2017.
2. Sudkamp T. Granularity and specificity in fuzzy rule-based systems. Springer-Verlag Berlin Heidelberg, 2001, vol. 7, pp. 257-274.
3. Kacprzyk J. On Measuring Specificity of If-Then Rules. Int. J. Approximate Reasoning, 1994, 11(1), pp. 29-53.
4. Aliev R.A., Aliev F., Babaev M. Fuzzy Process Control and Knowledge Engineering in Petrochemical and Robotic Manufacturing, Verlag, Germany, 1991.

References

1. Aliev R.A. Uncertain computation based on decision theory. World Scientific Publishing, Singapore, 2017.
2. Sudkamp T. Granularity and specificity in fuzzy rule-based systems. Springer-Verlag Berlin Heidelberg, 2001, vol. 7, pp. 257-274.
3. Kacprzyk J. On Measuring Specificity of If-Then Rules. Int. J. Approximate Reasoning, 1994, 11(1), pp. 29-53.
4. Aliev R.A., Aliev F., Babaev M. Fuzzy Process Control and Knowledge Engineering in Petrochemical and Robotic Manufacturing, Verlag, Germany, 1991.